


■ "Qərbi Azərbaycanın daş yaddaşı" rubrikasında müasir dünyada çox unikal tarixi irs olan Nüvədi daş yazılarından danışmaq istəyirik. Qərbi Zəngəzurda, Mehri rayonun Nüvədi kəndində mövcud olan ve hazırda erməni əsərtində inləyen bu daş yazıları Azərbaycan xalqının çox zəngin yazı mədəniyyətinin bənzərsiz örnəklərinin biridir.



Doğrudur, bu daşlar da erməni saxtakarlığını məruz qalıb, amma öz indentikliyini qətiyyən itirmayıb.

Nüvədi-Qarqadaş petroqlifləri dünyada çox unikaldır. Onlar Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndinin Qarqadaşı dağında daş kitabələrdir. Tədqiqatçılara görə, Qafqazın ən qədim sakinlərindən olan Qar-qar (gergər) türklərinə aid bu kitabələr e.e. I minilliye aiddir. Məlum olduğu kimi, 1985-ci ildə Nüvədi kənd sakini Həmzə Veli tərəfindən aşkar edilmiş bu kitabələr bir neçə daşdan ibaretdir. Bu, möhkəm bazalt daşlar üzərində Göytürk hərf-ləri ilə yazılmış yazılardır. Kitabədəki yazılar quruluşuna görə Orhon-Yenisey yazıları ile eyni olsa da daha qədimdir. Nüvədi kitabələrində yazılar birləşdiyi halda, Orhon-Yenisey kiabələrində birləşmişdir. 1991-ci ilə qədər ərazidə yalnız azərbaycanlılar yaşasa da 1991-ci il 8 avqustda ərazi ermənilər tərəfindən işğal olunub.

Alımlar qeyd edirlər ki, Nüvədi kitabələri Zəngəzurun qədim insan məskəni olmasına, bu insanların mənşəcə kimliyini təsdiq edir. Qiymətli maddi abidələrdən biri olan Nüvədi kendinin Qarqadaşı dağında tapılan daş kitabəleri aşkar edən, onları işığa çıxardan, vətəni tərk etmək məcburiyyetində qalanda həmin daş kitabəni də kürəyində Bakıya getirən, elmi diskusiyaların mövzusuna çevirən qeyrəti vətən oğlu, cəfəkeş ziyalı və qələm sahibi Həmzə Vəli yazar: "Kitabələrin ən böyükünün uzunluğu 1 m, eni 70 sm, kiçiyinin uzunluğu 40 sm, eni 32 sm-ə çatır. Kitabələrin yazılarından təyin etmək olur ki, bəzilərindəki yazılar sağdan sola, bəzilərində yuxarıdan aşağıya, bəzilərində yuxarıdan sağa ve tekərən sola yazılımsıdır.

Nüvədi "Qarqadaşı abidəsi" Azərbaycan xalqının ən qədim əcədalarından olan, Cənubi Zaqafqaz və Orta Asiya ərazilərində məskunlaşmış qarqarlarla məxsusdur. Kitabənin dili türk-şumer mənşəlidir. Yازılarda Sumer sözü də işlənmişdir. Bu da kitabənin qədimliyinə dəlalet edir".

Internet resurslarında yayımlanan bir məlumata görə, XIX əsrin sonlarında erməni tədqiqatçısı Yervand Lalay- an Zəngəzurun Sisyan bölgəsində etnoqrafik tədqiqatlar aparmış və onun nəticələrini 1898-ci ildə Tiflisdə erməni dilində nəşr olunan "Etnoqrafik icmal" toplusunda dərc etdirmişdir. Həmin araşdırma Sisyan bölgəsindəki dağların adları belə sadalanır:

Mixtökən, Dəlidağ, Gelin-qaya, Üçtepə, Dəvəgözü, Qisir dağ, Kəbirli, Böyük Ağdaban, Kiçik Ağdaban, Ərikli, Salvarti, Şıştepə, Yantəpə və s. Burada
Qarğadaş - Mehri rayonun Nüvədi kəndi yaxınlığında dağdakı qədim yazılı mənbələrdə bu dağın adı çəkilir. Nüvədi "Qarqadaşı abidesi" Azərbaycan xalqının etnoğe-nezində mühüm yer tutan qarqarlar məxsusudur. Kitabənin dili qədim türk mənşəlidir. Zəngəzur təbiətinin möcüzələrindən biri də Qarakilsə (Sisian) rayonu ərazisində yerləşən, eramızdan əvvəl 2-ci minilliyyə aid edilən Qosundaş adlı iri daşların - men-qırılın səpələndiyi ərazidir. Daşların hündürlüyü təxminən 1,5-2,2 m, eni 60-80 sm-dir. Bəzi daşların üzərində bir ya bir neçə dəlik açılmışdır.

Saka-ıskit türk boylarının adı ile bağlı olan ve yaşı iki min ildən artıq olan Şəki kəndindəki qayaüstü təsvirlər Qobustan və Gəmiqaya təsvirlərinin oxsarıdır.

Bunlar internet resurslarının məlumatlardır.

Əslən Nüvedidən olan
Taryel Azərtürk (Əliyev) yazar
:".... Təqribən 1982-ci ildə
müellim, şair ve tədqiqatçı
qardaşım Həmzə Vəli (Əliyev)
Nüvədinin güney karşısındı
ucalan təqribən 1000 metr
hündürlüyündəki sildirrim qay-
alarla zəngin, çılım-çılpaq
Qarqa daşı adlanan dağında
Səngər adlı alt zirvəsinin ar-
xasında yazılı daşlar silsiləsi
aşkar etmişdi. Nüvədiye səfər
zamanı digər qardaşım Fəx-
rəddin Əli kitabələrin olduğu
yera qalxmış Həmzə müellim-
le birgə onların keyfiyyətli fo-
toşunu çəkmişdir.

tolarını çekmişdi.
Yazının Orxon-Yenisey ru-
ni elifbaşı əsasında sağdan
sola transkripsiyası Həmzə

Erməni əsirliyindəki tariximiz - Nüvədinin Qarğadası alban kitabələri...

Velinin zənnincə belədir:
"ON ÜÇ OK ERİNC AY
ES. VƏ ERİNC ES ƏR
ODSAN, ÖGÜN!
EN ƏR AZ. EKÜC BEK
ERİNC ƏR AZ EL. BERT"
Açılsı:

- Açıllışı:
1. On üç ok (tayfasıdır) de
dost. Dedi, elədir, dostum.
Ər, Odsan, ögün.
2. Alisən Ər Az. Bəy Az
elinin varlığı ilə öyündü. (Bert
- hədiyyə)*

- nediydi) . IX-XII əsrlərin ərəb səyyahları Azərbaycan və onun bəzi yerləri barədə qısa məlumatlar verirlər. Onlardan biri bizim üçün əlahiddə məraqlıdır. X əsr ərəb səyyahı Əbu Duləf Misər öz yazılarının birində Tiflisdən gəlib Ərdəbili getdiyi yolu Zəngəzur bölgəsindən keçdiyini xatırlayı... "

Nüvədi-Qarqadaşı kitabı
alban türk mədəniyyətinin zəngin örnəyidir ki, o kitabının tam oxunub öyrənilməsi bir zərurata çevrilir.

Millet vəkili, Qərbi Azərbaycan İcmasının rəhberi Əziz Ələkbəri yazar :" Qərbi Azerbaycan (indiki "Ermənistən") erazilisi Bütöv Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətine görə ən

zengin bölgelerinden biri dir.

Keçmişde Azərbaycanın Şimalı ile cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləş-diren mühüm karvan yollarının üstündə yerləşən, hazırda isə Şimaldan Gürcüstan, Şərqdən və cənub-şərqdən Azer-bayanın Respublikası, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla 29.8 min km²

Kırmızı sahne ehatə edən bu diyarı çağdaş dünyada "Ermənistən Respublikası" adı ilə erməni-hay dövləti kimi tanınsada, onun ərazisi son qarışına qədər qədim Türk-Oğuz yurdunu, tarixi Azərbaycan torpağıdır.

Bunu həmin ərazidəki say-siz-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropolular, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqeler, xəçdaqlar, at-qaç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar da təsdiq edir.

da tescit edir.

Çoxsaylı maddi mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu arasıkəsilməz herbi yürüşlər, niühəribelər nəticəsində, xüsusilə zaman-zaman bu yerlərə köçürülüb gətirilən, tarixi torpaqlarımızda

isti yuva tapan ermənilər tərəfindən məhv edilsə də, digər hissəsi isə erməniləşdirilir-rək mənimsenilsə de, daşlara yazılmış yaddaşı pozmaq və ya dəyimək yadellilərə heç de hemişə nəsib olmamışdır. E. ə. V-II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Al-taydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qar-qadaşı yazıları ilə Orhon-Yenisey kitabelərinin dil və əlifba eyniliyi, qədim qala, saray və məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləşən adlar bu ərazilərin ən qədim dövrlərdən üzü bəri Türk-Oğuz boylarının anayurdu olduğuna heç bir şübhə yeri

qoymur". Erməniler bizim irlimizi danıb onu öz adlarına çıxmada davam edirler. Amma bununla belə, onlar bizim abidələrimizi mənimsəyə bilməzlər, çünkü elə məfhumlar var ki, olayı dəyişmək mümkün deyil. O daş kitabələr bizim həm tariximizdir, həm də alın yazımız. İnanırıq ki, beynəlxalq təşkilatlar nüvədililərin haqlı isteyinə əməl edib onların müraciətlərini təmin edəcəklər, Nüvədi sakinlərinin yenidən geri qayıdışı baş verəcək. Bax, onda Nüvədi abidəsi, daş kitsbəsi yenidən tədqiqata cəlb edilecək, bütün qaranlıq məqamlar üzə çıxacaq.

Iradə SARIYEVA